



# AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 122 (8715) BAZAR, 13 iyun 2021-ci il

Qəzetiñ əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



## Qarabağ yenidən dünyanın diqqət mərkəzindədir

Bu dəfə münaqişə və savaş ocağı yox,  
əmin-amanlıq və inkişaf regionu kimi

Prezident İlham Əliyev bütün Qarabağı dünyanın yeni möcüzəsinə çevirocak. İşgaldən azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin miqyası, yeni infrastrukturun yaradılması istiqamətində reallaşdırılan növbəti layihələr məhz bu qənaətə gələməyi imkan verir.

Antik dövrdə inşa edilən Misir piramidaları, İsgendəriyyə mayakı, Babilin asma bağları, Artemis məbədi, Böyük Çin səddi, Kölzəy və Tac Mahal... Birləşmiş Şəhərlər, dördüncü mövcudlarından qalan qənirsiz mədəniyyət nümunələri, dünyının mövcudlarından. İndi bəsiyahiya müasir körpü, yol və tunellər, unikal abidələr, bi-

nalar, yaşayış məntəqələri eləvə olunur və onlar ağla-sığınaz gözəllikləri və arxitekturları ilə insanları heyran qoyur. Bu baxımdan erməni faşıstlarının tapdağından azad edilmiş ərazilərimizdə "ağılı" şəhər və kəndlərin salınması, çətin rəlyefə baxmayıraq, Şuşaya və Kəlbəcəre yeni yolların çəkilməsi deməyə əsas verir ki,

Azərbaycan 30 illik işgaldən sonra dünyadan yeni möcüzələrini yaradır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasimlinin apardığı analiz də bu fikirləri təsdiq edir. Onun da vurğuladığı kimi, Prezident İlham Əliyevin Qarabağla bağlı reallaşdırıldıq iqtisadi İslahatlar, tətbiq etdiyi iqtisadi yeniliklər neinki region, hətta bütün dünya üçün əhəmiyyətlidir. Mühərriyətən yenicə çıxmış Azərbaycanın işgaldən azad edilmiş ərazilərde ildırım sürefi ilə böyük quruculuqları işlərinə start vermesi, en qəbəcəl beynəlxalq təcrübəye söylemənərək iqtisadiyyatın, aqrar sektorun, turizmin inkişafına

başlaması və fantastik terzede şəhərsalmani həyata keçirməsi dünyani heyran qoyur. İİTKM-in rehbəri qeyd edir ki, işgaldən azad edilmiş ərazilərin bərpası modeli universaldır. Artıq Ağdam Qarabağın sənaye mərkəzini əvəz edir, Cəbrayıl etrafında nəqliyyat-logistika qovşağı formalaşdırılır, Kəlbəcər dənədən etibarlı əməkdaşlığından sonra sonaşınan inkişafına şəhərənək. Dövlət başçısı tərəfindən mədəniyyət paytaxtı elan edilən Şuşanın işe qısa müddət ərzində səhərətinin dünyaya iləşkini artıracaq.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.

30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apardığı savaş-

şübhəsizdir.


30 illik işgəl ərzində erməni faşıstları özlerinin amansız rejimlərini ortaya qoydular, Ermənistən siyasi rəhbərləyi apard

# İtaliya ölkəmiz üçün önemli layihələr həyata keçirir

Əvvəli 1-ci sah.

Əlbətə ki, strateji tərəfdəlişlik haqqında sənədlərin imzalanması, əslində, bizim eməkdaşlığımızın məğzını eks etdirirdi. Bu, tərəfdəlişimizi çox yüksək seviyyəye qaldırırdı. Biz bu çox mühüm siyasi inkişafın praktiki icrasını da görürük. Çünkü açıq-aydındır ki, güclü siyasi əlaqələr olmasa, biz müxtəlif sahələrdə artıq belə bir böyük tərəqqiye nail ola biləzdik. Beləliklə, siyasi dialoq və güclü siyasi əlaqələr müxtəlif sahələrdə eməkdaşlığının temalını qoyur və bir çox italyan şirkəti Azərbaycanda aktiv fəaliyyət göstərir, ölkəmiz üçün önemli layihələri həyata keçirir. Bunlar dayarı milyardlarla dollar olan böyükəmələli layihələrdir. Gələcəkdə də daha çox füret olacaq. Əlbətə ki, biz enerji eməkdaşlıqlından başladıq, Azərbaycan nefətinin tezchizit İtaliyanı bizim en böyük ticarət tərəfdəsimiz edir. Lakin men ümidi edirəm ki, ticarət dövriyyəmizi artırmaq üçün biz başqa sahələri de təpə biləcəyik.

Sonra, əlbətə ki, "Cənub qaz dəhlizinin" icrası eməkdaşlığın, uzunmüddətli eməkdaşlığının tamamile yeni formatını yaratdı. İtaliya bizim təbi qaz üçün əsas bazarlardan birinə çevrilir, neftimiz üçün əsas bazardır. Bunlar bizim ikiterəfli eməkdaşlığımızda, həqiqətən də, mühüm nüaliyyətlərdə və "Cənub qaz dəhlizi", həqiqətən də, tarixi bir layihədir, tarixi əhəmiyyətə və böyük mürrekkebliyə malik olan layihədir. Lakin indi düşünürəm ki, bütün bunlara nail olduğundan sonra biz gələcəye baxmalyıq və dost ölkələr praktiki eməkdaşlıq üçün yeni sahələr tapmalıdır. Əminəm ki, bu, baş verəcək. Çünkü İtaliya şirkətləri azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı işləməyə başlayan ilk xarici şirkətlər sırasındadır. Siz bilirsiniz ki, layihələr - Azərbay-



can üçün böyük əhəmiyyət kəsb edən, rəmzi əhəmiyyət kəsb edən, eləcə də iqtisadi inkişaf və infrastruktur layihələri var. Enerji sektorunda, elektrik enerjisi istehsalında artıq İtaliya şirkətləri dəgidiləmə su elektrik stansiyalarının yenidən qurulması prosesində, digər sahələrdə emal və istehsal prosesine cəlb olunub. Beləliklə, bu, həqiqətən də, onu göstərir ki, biz, sadəcə, kağız, sənəd üzərində deyil, reallıqda strateji tərəfdəsi. Əminəm, siz bizim müxtəlif sahələrdə ikiterəfli eməkdaşlığımızı daha da təsviq etmek üçün Azərbaycanda aktiv fəaliyyət göstərəcəksiniz ki, ikiterəfli eməkdaşlığımızı uzzunmüddətli, dayanıqlı və uğurlu olsun. Bir dəha xəş gelmişsiniz!

\* \* \*

İtaliyanın ölkəmizde yeni teyin olunmuş fövqəladə və selahiyətli sefiri **Klaudio TAFFURI** İtalya Prezidenti **Sergio Mattarella**nın salamlarını dövlətimizin başçısına çatdırıldı.

Prezident İlham Əliyev İtalyanın dövlət səfərini salamlarına görə minnətdərliyi bildirdi, onun da salamlarını İtalyanın dövlət başçısına çatdırmağı xahiş etdi.

Azərbaycanlı İtaliyanın dost və strateji tərəfdəşər olduğunu deyən **Klaudio Taffuri** ölkəmizə sefir təyin edilməsindən memnənləşmə bildirdi, fealiyyəti dövründə ikiterəfli əlaqələrimizdən də gülçəndirilməsi üçün seydlərini əsir-gəməyəcənini bildirdi. Səfir Prezident İlham Əliyevin 2020-ci ilde İtaliyaya dövlət səfərini xüsusi qeyd edərək ölkələrimiz arasında siyasi, iqtisadi, ticaret, humanitar və digər sahələrdə eməkdaşlığın dəha da genişləndirilməsi üçün böyük imkanlarının olduğunu bildirdi. Klaudio Taffuri ölkəsinin Azərbaycanın azad olunmuş ərazilərində yenidən-quruma işlərləne yaxından cəlb olunduğunu vurguladı, bu fəaliyyətin bundan sonra da fəal surətdə davam edəcəyini diqqət çatdırıldı.

## İlham ƏLİYEV: “Biz Qafqazda yeni inkişaf mərhələsinə hazırlıq, biz sülhə hazırlıq və biz bunu nümayiş etdiririk”



Əvvəli 1-ci sah.

AZERTAC xəber verir ki, səfirlər salamlayan Prezident **İlham ƏLİYEV** dedi:

- Hörmətli səfirlər, sabahınız xeyir. Sizi Azərbaycanda salamlayıram. Sizi görmeye çox şadam. Ümid edirəm ki, sizin Azərbaycanda sefir kimi fealiyyətiniz zamanı Azərbaycanla temsil etdiyin ki, mənşələr arasında inkişafın yeni mərhələsinə qədəm yoxulacaq. Əminəm ki, iqtaşlı sahədə, infrastrukturun inkişaf sahəsində, əlbətə ki, mənşəyət sahəsində ve siyasi inkişaf sahəsində çoxlu eməkdaşlıq sahələrini müəyyən edəcəyik.

Temsil etdiyiniz ölkələrə Azərbaycan coxsayı beynəlxalq təşkilatlarda feal eməkdaşlıq edir - birmən-ci növbədə Birleşmiş Millətlər Təşkilatında, eyni zamanda ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatında, Avropanın Qəsəbəsi, Hərəkatına qəbul olunan 27 il arzında her hansı bir irləliyiş olmadan kağız üzərində qaldı. Əldən, Azərbaycan bu qətnamələri özü icra etdi, ərazi bütövülüyü bərpə etdi və bu adaletsizliyi son qoydu.

Siz Azərbaycanda fealiyyətə başım üçün çox onəmli bir vaxtda bəsləyirsiniz. Ermenistan tərəfindən Azərbaycan torpaqlarının uzunmüddətli işçalına son qoyan Vətən mühərribəsindən keçən il qəzandırımız Qalebe region üçün, Azərbaycan üçün yeni dönmədir, Azərbaycanın və regionun yeni inkişaf mərhəlesi idir.

Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Həsab edirəm ki, məhəz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci en böyük beynəlxalq təşkilata - Qəsəbəsi Hərəkatına sədrliyət edir. Ümumiyyətə, Azərbaycanın xarici siyaset kursu dünənin bütün ölkələri ilə eməkdaşlığın gücləndirilməsi məqsə





"Yol hərəkəti haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Turizm haqqında", "Milli arxiv fondu haqqında", "Bələdiyyələrin statusu haqqında", "Özel tibb fəaliyyəti haqqında", "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Gənclər siyaseti haqqında" və "Əhalinin ekoloji təhsili və məarifləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilmişdir.

### Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1 hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərar alır:**

**Maddə 1.** "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363, № 7, maddə 795, № 11, maddələr 1295, 1298; 2014, № 4, maddələr 343, 346, № 5, maddə 467, № 11, maddə 1352; 2015, № 1, maddə 2, № 2, maddələr 76, 79, 105, № 5, maddə 502, № 6, maddə 686, № 11, maddələr 1256, 1276; 2016, № 11, maddələr 1758, 1784, 1795, № 12, maddə 1993; 2017, № 2, maddələr 138, 150, № 5, maddə 727, № 8, maddə 1507, № 10, maddə 1774, № 12 (İ kitab), maddə 2215; 2018, № 2, maddələr 143, 157, № 4, maddə 645, № 6, maddələr 1165, 1192, № 7 (İ kitab), maddələr 1432, 1436, 1439; 2019, № 1, maddə 46, № 6, maddə 997, № 7, maddə 1183, № 8, maddə 1376; 2020, № 5, maddə 521, № 7, maddələr 827, 847, № 12 (İ kitab), maddə 1425; Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 269-VIQD nömrəli Qanunu, 9-1-ci maddəsinin 1 hissəsinin birinci cümlesi, 17-ci maddəsinin II hissəsinin birinci cümlesi ndə 20-ci maddəsinin 1 hissəsində "səhiyyə" sözü "tibb" sözü ilə evez edilsin.

**Maddə 2.** "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 392; 2001, № 11, maddələr 676, 699, № 12, maddə 731; 2007, № 11, maddə 1053; 2010, № 4, maddə 280; 2011, № 7, maddə 602; 2014, № 11, maddə 1340; 2015, № 10, maddə 1104; 2017, № 1, maddə 30; 2019, № 1, maddə 9; 2020, № 7, maddə 827) 11-ci maddəsinin ikinci hissəsinin beşinci abzasında "səhiyyə organlarının" sözleri "müvafiq icra həkimiyəti organının müsəyyən etdiyi organ (qurum)" sözleri ilə evez edilsin.

**Maddə 3.** "Tərism haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 394; 2004, № 4, maddə 203, № 6, maddə 396; 2007, № 8, maddə 751; 2014, № 11, maddə 1341; 2016, № 12, maddə 2035; 2017, № 6, maddə 1030, № 7, maddə 991; 2020, № 6, maddə 677) 14-cü maddəsinin ikinci cümlesi ndə "səhiyyə, rabitə, daxili işlər organları" sözleri "rabitə, daxili işlər, tibb müessisələri" sözleri ilə evez edilsin.

**Maddə 4.** "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 404; 2002, № 12, maddə 706; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2006, № 2, maddə 64, № 12, maddə 1005; 2007, № 1, maddə 4; 2009, № 5, maddə 308; 2010, № 7, maddə 579; 2011, № 2, maddə 71; 2012, № 11, maddə 1038; 2013, № 6, maddə 615; 2015, № 11, maddə 1280; 2017, № 5, maddə 690; 2018, № 10, maddə 1965; 2019, № 3, maddə 378, № 7, maddə 1183) 6-ci maddəsinin ikinci hissəsinin sekkinzincə abzasında "səhiyyə" sözü "tibb" sözü ilə evez edilsin.

**Maddə 5.** "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 405; 2001, № 11, maddələr 689, 690, № 12, maddə 736; 2002, № 5, maddə 242; 2003, № 1, maddələr 11, 16, № 6, maddə 256; 2004, № 1, maddə 10, № 4, maddə 202, № 5, maddə 314, № 6, maddə 397; 2005, № 2, maddə 62; 2006, № 2, maddə 67, № 11, maddə 923, № 12, maddə 1005; 2007, № 11, maddələr 1053, 1082; 2008, № 5, maddə 354; 2009, № 6, maddə 410; 2010, № 3, maddə 173, № 4, maddələr

10.1. 5.3-cü maddədə "organları" sözü "organının müsəyyən etdiyi organ (qurum)" sözü ilə evez edilsin;

10.2. 7-ci maddə üzrə:

10.2.1. 7.1-ci maddədə "organları" sözü "organının müsəyyən etdiyi organ (qurum)" sözü ilə evez edilsin;

10.2.2. 7.2-ci maddə üzrə:

10.2.3. 7.3-ci maddə üzrə:

10.2.4. 7.4-ci maddə üzrə:

10.2.5. 7.5-ci maddə üzrə:

10.2.6. 7.6-ci maddə üzrə:

10.2.7. 7.7-ci maddə üzrə:

10.2.8. 7.8-ci maddə üzrə:

10.2.9. 7.9-ci maddə üzrə:

10.2.10. 7.10-ci maddə üzrə:

10.2.11. 7.11-ci maddə üzrə:

10.2.12. 7.12-ci maddə üzrə:

10.2.13. 7.13-ci maddə üzrə:

10.2.14. 7.14-ci maddə üzrə:

10.2.15. 7.15-ci maddə üzrə:

10.2.16. 7.16-ci maddə üzrə:

10.2.17. 7.17-ci maddə üzrə:

10.2.18. 7.18-ci maddə üzrə:

10.2.19. 7.19-ci maddə üzrə:

10.2.20. 7.20-ci maddə üzrə:

10.2.21. 7.21-ci maddə üzrə:

10.2.22. 7.22-ci maddə üzrə:

10.2.23. 7.23-ci maddə üzrə:

10.2.24. 7.24-ci maddə üzrə:

10.2.25. 7.25-ci maddə üzrə:

10.2.26. 7.26-ci maddə üzrə:

10.2.27. 7.27-ci maddə üzrə:

10.2.28. 7.28-ci maddə üzrə:

10.2.29. 7.29-ci maddə üzrə:

10.2.30. 7.30-ci maddə üzrə:

10.2.31. 7.31-ci maddə üzrə:

10.2.32. 7.32-ci maddə üzrə:

10.2.33. 7.33-ci maddə üzrə:

10.2.34. 7.34-ci maddə üzrə:

10.2.35. 7.35-ci maddə üzrə:

10.2.36. 7.36-ci maddə üzrə:

10.2.37. 7.37-ci maddə üzrə:

10.2.38. 7.38-ci maddə üzrə:

10.2.39. 7.39-ci maddə üzrə:

10.2.40. 7.40-ci maddə üzrə:

10.2.41. 7.41-ci maddə üzrə:

10.2.42. 7.42-ci maddə üzrə:

10.2.43. 7.43-ci maddə üzrə:

10.2.44. 7.44-ci maddə üzrə:

10.2.45. 7.45-ci maddə üzrə:

10.2.46. 7.46-ci maddə üzrə:

10.2.47. 7.47-ci maddə üzrə:

10.2.48. 7.48-ci maddə üzrə:

10.2.49. 7.49-ci maddə üzrə:

10.2.50. 7.50-ci maddə üzrə:

10.2.51. 7.51-ci maddə üzrə:

10.2.52. 7.52-ci maddə üzrə:

10.2.53. 7.53-ci maddə üzrə:

10.2.54. 7.54-ci maddə üzrə:

10.2.55. 7.55-ci maddə üzrə:

10.2.56. 7.56-ci maddə üzrə:

10.2.57. 7.57-ci maddə üzrə:

10.2.58. 7.58-ci maddə üzrə:

10.2.59. 7.59-ci maddə üzrə:

10.2.60. 7.60-ci maddə üzrə:

10.2.61. 7.61-ci maddə üzrə:

10.2.62. 7.62-ci maddə üzrə:

10.2.63. 7.63-ci maddə üzrə:

10.2.64. 7.64-ci maddə üzrə:

10.2.65. 7.65-ci maddə üzrə:

10.2.66. 7.66-ci maddə üzrə:

10.2.67. 7.67-ci maddə üzrə:

10.2.68. 7.68-ci maddə üzrə:

10.2.69. 7.69-ci maddə üzrə:

10.2.70. 7.70-ci maddə üzrə:

10.2.71. 7.71-ci maddə üzrə:

10.2.72. 7.72-ci maddə üzrə:

10.2.73. 7.73-ci maddə üzrə:

10.2.74. 7.74-ci maddə üzrə:

10.2.75. 7.75-ci maddə üzrə:

10.2.76. 7.76-ci maddə üzrə:

10.2.77. 7.77-ci maddə üzrə:



"Yol hərəkəti haqqında", "Qaçınların və məcburi köçkünlərin (ölək daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Turizm haqqında", "Milli arxiv fondu haqqında", "Bələdiyyələrin statusu haqqında", "Özel tibb fəaliyyəti haqqında", "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Gənclər siyaseti haqqında" və "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 303-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Qaçınların və məcburi köçkünlərin (ölək daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi edilməsi barədə" 1999-cu il 8 iyun tarixli 148 nömrəli, "Özel tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi edilməsi barədə" 2000-ci il 17 iyun tarixli 367 nömrəli, "Qaçın statusu verilməsi haqqında vəsətətə baxılması 353 nömrəli, "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi edilməsi barədə" 2000-ci il 15 iyun tarixli 367 nömrəli, "Qaçın statusu verilməsi haqqında vəsətətə baxılması Qaydasının təsdiq edilməsi barədə" 2000-ci il 13 noyabr tarixli 419 nömrəli, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi edilməsi barədə" 2001-ci il 19 iyun tarixli 540 nömrəli, "Gənclər siyaseti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi edilməsi barədə" 2002-ci il 6 may tarixli 697 nömrəli fərمانlarında dəyişiklik edilməsi haqqında

## Azərbaycan Respublikası Prezidentinin Fermanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddesinin 19-cu və 32-ci bəndləri rəhbər tutaraq, "Yol hərəkəti haqqında", "Qaçınların və məcburi köçkünlərin (ölək daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Turizm haqqında", "Milli arxiv fondu haqqında", "Bələdiyyələrin statusu haqqında", "Özel tibb fəaliyyəti haqqında", "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Gənclər siyaseti haqqında" və "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında", "Gənclər siyaseti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi edilməsi barədə" 1999-cu il 8 iyun tarixli 148 nömrəli, "Özel tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi edilməsi barədə" 2000-ci il 17 iyun tarixli 367 nömrəli, "Qaçın statusu verilməsi haqqında vəsətətə baxılması 353 nömrəli, "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi edilməsi barədə" 2000-ci il 15 iyun tarixli 367 nömrəli, "Qaçın statusu verilməsi haqqında vəsətətə baxılması Qaydasının təsdiq edilməsi barədə" 2000-ci il 13 noyabr tarixli 419 nömrəli, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi edilməsi barədə" 2001-ci il 19 iyun tarixli 540 nömrəli, "Gənclər siyaseti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi edilməsi barədə" 2002-ci il 6 may tarixli 697 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi nəzərdə tutular;

1.1. "Gənclər siyaseti haqqında" Azərbaycan Respublikası Qanunun 5.3-cü, 7.1-ci və 7.2-ci maddelerində nəzərdə tutulmuş müvafiq icra həkimiyəti orqanının selahiyətlərini Azərbaycan Respublikasının Prezidenti heyata keçirir;

1.2. hemin Qanunun 5.3-cü maddəsində "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Tehsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Şəhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi və yerli icra həkimiyəti orqanları nəzərdə tutular;

1.3. "Müyyən edilsin ki:

1.1. "Qaçınların və məcburi köçkünlərin (ölək daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanunun 11-ci maddesinin ikinci hissəsinin beşinci abzasında nəzərdə tutulmuş müvafiq icra həkimiyəti orqanının selahiyətlərini Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 303-VIQD nömrəli Qanunun tətbiqi təmən etmek məqsədilə **qərara alram**:

1. Müyyən edilsin ki:

1.1. "Qaçınların və məcburi köçkünlərin (ölək daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanunun 11-ci maddesinin ikinci hissəsinin beşinci abzasında nəzərdə tutulmuş müvafiq icra həkimiyəti orqanının selahiyətlərini Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 303-VIQD nömrəli Qanunun tətbiqi təmən etmek məqsədilə **qərara alram**:

1.2. hemin Qanunun 11-ci maddesinin ikinci hissəsinin beşinci abzasında "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi Heyata keçir;

1.3. "Özel tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun 8-ci maddesinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra həkimiyəti orqanının selahiyətlərini Azərbaycan Respublikasının Prezidenti Heyata keçir;

1.4. "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi və yerli icra həkimiyəti orqanları nəzərdə tutular;

2. "Qaçınların və məcburi köçkünlərin (ölək daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanunun tətbiqi edilməsi barədə" Azərbaycan Respublikasının Prezidentinin 1999-cu il 8 iyun tarixli 148 nömrəli Fermanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 410; 2008, № 3, maddə 168; 2010, № 8, maddə 718; 2014, № 11, maddə 1409; 2015, № 10, maddə 1130) 2-ci hissəsində aşağıdakı dayışıklıklar edilsin:

2.1. ikinci abzasa "10-cu" sözündən sonra "maddəsində, 11-ci maddəsindən ikinci hissəsinin beşinci abzasında" sözü eləv edilsin;

2.2. yeddiinci abzasa "altıncı abzasında" sözündən sonra "ve ikinci hissəsinin beşinci abzasında" sözü eləv edilsin.

3. "Özel tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun tətbiqi edilmişsə barədə" Azərbaycan Respublikasının Prezidentinin 2000-ci il 6 mart tarixli 296 nömrəli Fermanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 163; 2002, № 6, maddə 481; 2008, № 9, maddə 798; 2020, № 12 (kitab), maddə 1501) ikinci hissəsində aşağıdakı dayışıklıklar edilsin:

3.1. aşağıdakı məzmunda 2.1-ci bəndələrə əlavə edilsin:

2.1.1. hemin Qanunun 8-ci maddesinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra həkimiyəti orqanının selahiyətlərini Azərbaycan Respublikasının Nazirler Kabinetinə Heyata keçir;

2.1.2. hemin Qanunun 8-ci maddesinin üçüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra həkimiyəti orqanının selahiyətlərini Azərbaycan Respublikasının Nazirler Kabinetinə Heyata keçir;

2.1.3. hemin Qanunun 8-ci maddesinin üçüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra həkimiyəti orqanının selahiyətlərini Azərbaycan Respublikasının Nazirler Kabinetinə Heyata keçir;

2.1.4. hemin Qanunun 8-ci maddesinin üçüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra həkimiyəti orqanının selahiyətlərini Azərbaycan Respublikasının Nazirler Kabinetinə Heyata keçir;

2.1.5. hemin Qanunun 8-ci maddesinin üçüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra həkimiyəti orqanının selahiyətlərini Azərbaycan Respublikasının Nazirler Kabinetinə Heyata keçir;

2.1.6. "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" Azərbaycan Respublikasının 10-cu maddesinin dördüncü hissəsində, 11-ci maddesinin birinci hissəsinin ikinci cümləsində ve ikinci hissəsində, 14-cü maddesinin üçüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra həkimiyəti orqanının selahiyətlərini Azərbaycan Respublikasının Nazirler Kabinetinə Heyata keçir;

2.1.7. hemin Qanunun 11-ci maddesinin ikinci hissəsinde "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi nəzərdə tutular;

2.1.8. hemin Qanunun 11-ci maddesinin ikinci hissəsinde "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi nəzərdə tutular;

2.1.9. hemin Qanunun 11-ci maddesinin ikinci hissəsinde "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi nəzərdə tutular;

2.1.10. "Sağlamlıq imkanları: məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanunun 21.3.8-ci maddəsindən nəzərdə tutulmuş müvafiq icra həkimiyəti orqanının selahiyətlərini Azərbaycan Respublikasının Prezidenti Heyata keçir;

2.1.11. hemin Qanunun 21.3.8-ci maddəsindən "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutular;

2.1.12. hemin Qanunun 21.3.8-ci maddəsindən "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutular;

2.1.13. hemin Qanunun 21.3.8-ci maddəsindən "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutular;

2.1.14. hemin Qanunun 21.3.8-ci maddəsindən "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutular;

2.1.15. hemin Qanunun 21.3.8-ci maddəsindən "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutular;

2.1.16. hemin Qanunun 21.3.8-ci maddəsindən "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutular;

2.1.17. hemin Qanunun 21.3.8-ci maddəsindən "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutular;

2.1.18. hemin Qanunun 21.3.8-ci maddəsindən "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutular;

2.1.19. hemin Qanunun 21.3.8-ci maddəsindən "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutular;

2.1.20. hemin Qanunun 21.3.8-ci maddəsindən "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutular;

2.1.21. hemin Qanunun 21.3.8-ci maddəsindən "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutular;

2.1.22. hemin Qanunun 21.3.8-ci maddəsindən "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutular;

2.1.23. hemin Qanunun 21.3.8-ci maddəsindən "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutular;

2.1.24. hemin Qanunun 21.3.8-ci maddəsindən "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutular;

2.1.25. hemin Qanunun 21.3.8-ci maddəsindən "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutular;

2.1.26. hemin Qanunun 21.3.8-ci maddəsindən "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutular;

2.1.27. hemin Qanunun 21.3.8-ci maddəsindən "organ (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutular;

2.1.28. hemin Qanunun 21.3.8-ci maddəsindən "organ (qurum)" dedikdə Azə



## Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Aile Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

### Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1 hissesinin 1-ci bəndində rəhbər tutaradıq qərarı alır:

**Maddə 1.** Azərbaycan Respublikası Meşə Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, madde 139; 1999, № 8, maddə 476; 2004, № 11, maddə 902; 2007, № 5, maddə 436; 2008, № 5, maddə 348; 2010, № 4, maddə 274; 2012, № 6, maddə 496; 2016, № 6, maddə 989, № 12, maddə 2007; 2017, № 3, maddə 343; 2019, № 6, maddə 987; 2020, № 12 (1 kitab), maddə 1423) 7-ci maddəsinin 11-ci artıncı abzasında “və sehiyyə” sözü, “tibb” sözü ilə əvəz edilsin;

**Maddə 2.** Azərbaycan Respublikasının Əmək Məcəlləsinde (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (1 kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048, № 12 (1 kitab), maddələr 2187, 2189; 2018, № 1, maddə 13, № 6, maddə 1155, № 7 (1 kitab), maddələr 1380, 1408, № 12 (1 kitab), maddə 2532; 2019, № 1, maddə 35, № 4, maddə 570, № 5, maddələr 796, 804; № 7, maddə 1182, № 8, maddə 1380; 2020, № 1, maddə 1, № 5, maddə 522, № 7, maddə 832, № 11, maddələr 1322, 1332, 1335, № 12 (1 kitab), maddə 1424; 2021, № 1, maddə 2) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 67-1-ci maddənin 3-cü hissesində, 75-ci maddənin 2-ci hissesinin “b” bindindən və 130-cu maddənin birinci hissesinin “h” bindində “sehiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;

2.2. 118-ci maddənin 1-ci hissesinin “d” bindində “sehiyyə” təşkilatlarının” sözleri “tibb müəssisələrinin” sözleri ilə əvəz edilsin.

**Maddə 3.** Azərbaycan Respublikasının Aile Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (1 kitab), maddə 126; 2002, № 12, maddə 702; 2004, № 7, maddə 505; 2006, № 2, maddə 66, № 11, maddə 923; 2012, maddələr 1005, 1006; 2007, № 1, maddə 4, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1218; 2008, № 7, maddə 602; 2010, № 2, maddə 70, № 3, maddə 171, № 5, maddə 380, № 7, maddə 578; 2011, № 7, maddələr 585, 620, № 12, maddə 1110; 2014, № 12, maddə 1515; 2019, № 2, maddə 185, № 3, maddə 372, № 5, maddə 800, № 12, maddə 1906; 2020, № 7, maddə 832, № 12 (1 kitab), maddə 1424; Azərbay-

can Respublikasının 2021-ci il 9 mart tarixli 280-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 51-7-ci maddədə “organları” sözü “organının müyyən etdiyi organ (qurum)” sözü ilə ve “edirler” sözü “edir” sözü ilə əvəz edilsin;

3.2. 115-1-ci maddə üzrə:

3.2.1. 115-4-cü maddədə “organı” sözü “organının müyyən etdiyi organ (qurum)” sözü ilə ve “edirler” sözü “edir” sözü ilə əvəz edilsin;

3.2.2. 115-7-ci maddədə “organlarının” sözü “organının müyyən etdiyi organın (qurum)” sözü ilə əvəz edilsin;

3.3. 166-3-cü (her üç haldə) və 166-4-cü maddədələr (her üç haldə) (her üç haldə) (her üç haldə) isminin müvafiq hallarında “organının müyyən etdiyi organ (qurum)” sözü ilə, “qanunluk” sözü ilə əvəz edilsin;

**Maddə 4.** Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003, № 6, maddələr 276, 279, № 8, maddə 652, № 12 (1 kitab), maddə 676; 2004, № 1, maddə 10, № 4, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005, № 1, maddə 36, № 6, maddələr 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007, № 2, maddə 68, № 5, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 953; 2010, № 2, maddə 70, № 3, maddələr 171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 591; 2011, № 4, maddə 253, № 6, maddə 472, № 7, maddələr 587, 601, 621, № 11, maddə 980, № 12, maddə 1093; 2012, № 2, maddə 45, № 3, maddələr 193, 196, № 7, maddələr 666, 669, 673, № 11, maddə 1068, № 12, maddə 1223; 2013, № 1, maddə 14, № 2, maddə 102, № 4, maddə 364, № 5, maddələr 459, 479, 481, № 6, maddələr 594, 600, № 11, maddələr 1264, 1286, 1312, № 12, maddə 1492; 2014, № 2, maddələr 89, 95, № 4, maddə 327, № 6, maddələr 618, 622; 2015, № 4, maddələr 339, 359, 368, № 5, maddələr 504, 508, 510, № 6, maddələr 678, 690, 692, № 11, maddələr 1253, 1268, 1289, 1298, № 12, maddələr 1437, 1445; 2016, № 4, maddələr 634, 636, 638, № 5, maddə 845, № 6, maddələr 993, 1001, № 12, maddələr 1983, 1999, 2008, 2019, 2028, 2048; 2017, № 2, maddə 161, № 3, maddə 330, № 5, maddələr 694, 697, 700, 702, 733, № 7, maddələr 1268, 1271, 1293, № 11, maddələr 1968, 1978, № 12 (1 kitab), maddə 2231; 2018, № 3, maddə 403, № 5, maddə 861, № 6, maddə 1154, № 7 (1 kitab), maddə 1441, № 10, maddə 1972, № 11, maddə 2213, № 12 (1 kitab), maddə 2427; 2019, № 4, maddə 586, № 7, maddə 1201, № 8, maddə 1367; 2020, № 3, maddə 236, № 23, № 5, maddə 518, № 7, maddə 832, № 8, maddə 1010, № 11, maddələr 1332, 1333) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 93-4-cü və 98-4-cü maddələrdə “sehiyyə organlarına” sözü “muvafiq icra hakimiyyəti organının müyyən etdiyi orqana (quruma)” sözü ilə əvəz edilsin;

4.2. 162-1-ci maddənin “Qeyd” hissəsinin 2-ci bəndinə “işsizləndir siğorta” sözlerindən sonra “, icbari tibbi siğorta” sözü ilə əvəz edilsin;

4.3. 213-cü maddənin adına və 213.1-ci maddənin dispozisiyasında “işsizləndir siğorta” sözlerindən sonra “, icbari tibbi siğorta” sözü ilə əvəz edilsin;

4.4. 234.3-1-ci maddədə “sehiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.

**Maddə 5.** Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (1 kitab), maddə 751, № 12 (1 kitab), maddələr 2232, 2267; 2018, № 5, maddələr 877, 882, № 7 (1 kitab), maddə 1421, № 11, maddə 2235, № 12 (1 kitab), maddə 2515; 2019, № 7, maddələr 1198, 1200, № 12, maddə 1898; 2020, № 6, maddə 675, № 7, maddələr 832, 852, 856) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 474-1-ci maddədə “sehiyyə organlarına” sözü “muvafiq icra hakimiyyəti organının müyyən etdiyi orqana (quruma)” sözü ilə əvəz edilsin;

6.1.2. 474.2-ci maddədə “Sehiyyə orqanlarına” sözü “Muvafiq icra hakimiyyəti organının müyyən etdiyi orqana (quruma)” sözü ilə əvəz edilsin;

6.2. 478.1-ci və 486.1-ci maddədə “sehiyyə organının” sözü “icra hakimiyyəti organının müyyən etdiyi orqanın (qurum)” sözü ilə əvəz edilsin;

6.3. 511.3-cü maddədə “sehiyyə organlarının” sözü “dövlət tibb müəssisələrinin” sözü ilə əvəz edilsin.

**Maddə 6.** Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007, № 2, maddələr 65, 66, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008, № 6, maddə 462, № 7, maddələr 606, 607, № 12, maddələr 1045, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, № 7, maddələr 593, № 12, maddə 1058; 2011, № 6, maddə 480, № 7, maddələr 589, 599; 2012, № 7, maddə 674, № 11, maddə 1062, № 12, maddə 1215; 2013, № 2, maddə 77, № 6, maddələr 616, 626, № 7, maddə 786, № 11, maddə 1265, № 12,

maddə 1493; 2014, № 2, maddələr 90, 102, № 4, maddələr 328, 344, № 6, maddə 600, № 11, maddələr 1354, 1362; 2015, № 4, maddə 342, № 5, maddə 511, № 11, maddələr 1270, 1288; 2016, № 2 (II kitab), maddə 218, № 10, maddə 1607, № 12, maddələr 2020, 2031, 2034; 2017, № 5, maddə 751, № 12 (1 kitab), maddələr 2232, 2267; 2018, № 5, maddələr 877, 882, № 7 (1 kitab), maddə 1421, № 11, maddə 2235, № 12 (1 kitab), maddə 2515; 2019, № 7, maddələr 1198, 1200, № 12, maddə 1898; 2020, № 6, maddə 675, № 7, maddələr 832, 852, 856) aşağıdakı dəyişikliklər edilsin:



"Hərbi qulluqçuların statusu haqqında", "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Černobil qəzasının ləgvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmis vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında" və "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

## Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Meclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1 hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərara alırmışdır**:

**Maddə 1.** "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 4, maddə 79; 1993, № 5, maddə 132; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 378; 1998, № 1, maddə 15, 16; 1999, № 4, maddə 228; № 5, maddə 286; 2001, № 6, maddələr 362, 363, № 11, maddə 694, № 12, maddələr 731, 736; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddələr 199, 212, № 7, maddə 507, № 8, maddə 596; 2005, № 10, maddə 871, № 12, maddə 1093; 2006, № 4, maddə 312, № 11, maddə 933; 2007, № 6, maddə 561, № 8, maddə 756; № 11, maddələr 1053, 1078; 2008, № 3, maddə 156, № 6, maddələr 462, 481, № 8, maddə 709, № 12, maddə 1048; 2010, № 3, maddə 171, № 6, maddə 482; 2011, № 2, maddə 71; 2014, № 11, maddə 1333; 2015, № 10, maddə 1085; 2016, № 6, maddə 1011; 2020, № 6, maddə 669, № 7, maddə 826, № 12 (İkitab), maddə 1425) 13-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissənin birinci abzasında "tibbi bölmələrdə, hissələrde və idarələrde" sözü "herbi tibb müəssisələrində" sözü ilə evez edilsin;

1.2. 3-cü hissəde "herbi-tibbi idarələr" sözü "herbi tibb müəssisələrində" sözü ilə evez edilsin;

1.3. 4-cü hissənin ikinci cümləsində "səhiyyə idarələrində" sözü "tibb müəssisələrində" sözü ilə "herbi-tibbi idarələrde" sözü "herbi tibb müəssisələrində" sözü ilə evez edilsin;

1.4. 6-ci hissəde "herbi-tibbi müəssisələrində" sözü "herbi tibb müəssisələrində" sözü ilə evez edilsin.

**Maddə 2.** "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 12, maddə 445; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddə 687, № 12, maddə 736; 2003, № 1, maddə 16; 2005, № 8, maddə 691; 2007, № 5, maddə 401; 2017, № 6, maddə 1057; 2018, № 5, maddələr 846, 873) 6-ci maddəsinin ikinci hissəsinin ikinci abzasında "səhiyyə" sözü "tibb" sözü ilə evez edilsin.

**Maddə 3.** "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 22, maddə 947; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 419; 2001, № 3, maddə 143; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2007, № 11, maddə 1052; 2009, № 12, maddə 968; 2014, № 10, maddə 1153; 2016, № 6, maddə 980; 2017, № 12 (İkitab), maddə 2200; 2018, № 4, maddə 644, № 7 (İkitab), maddə 1385; 2019, № 1, maddə 36; 2020, № 7, maddə 842) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4-cü maddənin 1-ci hissəsinin altıncı abzasında və 11-ci maddənin 1-ci hissəsinin beşinci abzasında ismən müvafiq hallarında "idarələr" sözü ismən müvafiq hallarında "sanitariya-epidemioloji idarət məmənəsələri" sözü ilə evez edilsin;

3.2. 13-cü maddənin beşinci abzasında "idarələr" sözü "sanitariya-epidemioloji idarət məmənəsələrində" sözü ilə evez edilsin;

3.3. 15-ci maddəde "sanitariya-epidemioloji orqanlarının və idarələrinin" sözü "sanitariya-nəzərəti orqanlarının" sözü ilə evez edilsin;

3.4. 26-ci maddənin ikinci hissəsində "sanitariya-epidemioloji idarət orqanlarının və idarələrinin" sözü "sanitariya-nəzərəti orqanlarının" sözü ilə evez edilsin;

3.5. 28-ci maddəde "sanitariya-epidemioloji idarət orqanları və idarələri" sözü "sanitariya-nəzərəti orqanları və sanitariya-epidemioloji idarət məmənəsələri" sözü ilə evez edilsin;

3.6. 32-ci maddəde "sanitariya-epidemioloji idarət orqanları və idarələri" sözü "sanitariya-nəzərəti orqanları və sanitariya-epidemioloji idarət məmənəsələri" sözü ilə evez edilsin;

3.7. 33-cü maddənin 1-ci hissəsi aşağıdakı redaksiyada verilir:

"1. Azərbaycan Respublikasının dövlət sanitariya-nəzərəti orqanlarının və sanitariya-epidemioloji idarət məmənəsələrinin fealiyyəti tabeiyində olduları müvafiq icra hakimiyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təmin edilsin;"

"2. 34-cü maddə üzrə:

"3.8.1. 1-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "idarət məmənəsələrinin" sözü ilə evez edilsin;

"3.8.2. 3-cü hissəde "idarət orqanlarının və idarələrinin" sözü "idarət məmənəsələrinin" sözü ilə evez edilsin;

"3.9. 38-ci maddənin birinci hissəsində "sanitariya-epidemioloji idarət orqanları və idarələri" sözü "sanitariya-nəzərəti orqanlarının" sözü ilə evez edilsin;

"3.10. 39-cu maddə üzrə:

"3.10.1. beşinci və altıncı abzaslarda "orqanlar və idarələr" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.2. yedinci, iyrimi birinci və iyrimi üçüncü abzaslarda "idarələr" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.3. on beşinci abzasda "səhiyyə idarələrində və başqa idarələrdə" sözü "tibb müəssisələrində və başqa müəssisələr" sözü ilə evez edilsin;

"3.10.4. on sekizinci abzasda "sanitariya-epidemioloji idarət orqanının və idarələrinin" sözü "sanitariya-nəzərəti orqanlarının" sözü ilə evez edilsin;

"3.10.5. 39-cu maddə üzrə:

"3.10.6. 40-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.7. 41-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.8. 42-ci maddənin 9-cu maddənin birinci hissəsində "səhiyyə" sözü "tibb müəssisələrində" sözü ilə evez edilsin;

"3.10.9. 42-ci maddənin 9-cu maddənin 1-ci hissəsində "səhiyyə" sözü "tibb müəssisələrində" sözü ilə evez edilsin;

"3.10.10. 43-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.11. 44-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.12. 45-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.13. 46-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.14. 47-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.15. 48-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.16. 49-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.17. 50-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.18. 51-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.19. 52-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.20. 53-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.21. 54-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.22. 55-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.23. 56-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.24. 57-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.25. 58-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.26. 59-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.27. 60-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.28. 61-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.29. 62-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.30. 63-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.31. 64-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.32. 65-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.33. 66-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.34. 67-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.35. 68-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.36. 69-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.37. 70-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.38. 71-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.39. 72-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.40. 73-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.41. 74-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.42. 75-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.43. 76-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.44. 77-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.45. 78-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.46. 79-ci hissənin 12-ci bəndində "idarət orqanları" sözü "organlarla" sözü ilə evez edilsin;

"3.10.47. 80-ci hissənin 12-ci bəndində "idarət or

## ◆ Qarabağ söhbətləri



## “Ağdamda səsimin gücü də artdı...”

*“Ağdamda gedəndə  
damalarımdan, qanım-  
dan işlə nə işe yayıldı  
bədənime, heç bilmə-  
mən nədir...”*

Günlər, heftələr, ay-  
lar, iller bir-birini əvəz  
edir. Göyər həminkidir,  
yerlər əvvəlki, amma se-  
ne elə gelir yerlər gəyün  
yeri dəyişir. Gördüyüñ  
yollar həminkı deyil,  
cümki vətənəne doğru  
uzanır, amma sen o yolu  
gede bilmirsən. Əllərinə  
gözünün üstündə çar-  
paçlayıb ləp uzaqlara, el  
çatmayan yaxına baxı-  
san... heç ne görünür.

“Qarabağ söhbətləri”ndə həmsöhbətimiz Xalq artisti Nəzakət Teymurovadır. Prezident İlham Əliyevin Ağdamda şəhərin təməl  
daşının qoyulması mərasimində iştirak edən sənətkarla Ağdamlı gün-  
lərindən danişdıq.

Gözümüzü açandan  
valideynlərimizin əllərini  
qabarlı görmüşük

- Ağdamın Əliməddi  
kendində zehmetkəs ailede  
anadan olmuşam. Atam,  
anam öz zəhmətləri ile övlad-  
ları erşəye getiriblər. Oxu-  
maq istəyənənər yaradı-  
balar oxuyub, istəməni de  
oxumayıb. Ailede 10 uşaq ol-  
muşsun, üç qardaş, yeddi ba-  
ci. Ən kiçikləri manəm. Gö-  
zümüzü açandan valideyin-  
lərimizin əllərini qabarlı  
görmüşük.

- Ağdamın Əliməddi  
kendində məktəbdə ailede  
anadan olmuşam. Atam,  
anam öz zəhmətləri ile övlad-  
ları erşəye getiriblər. Oxu-  
maq istəyənənər yaradı-  
balar oxuyub, istəməni de  
oxumayıb. Ailede 10 uşaq ol-  
muşsun, üç qardaş, yeddi ba-  
ci. Ən kiçikləri manəm. Gö-  
zümüzü açandan valideyin-  
lərimizin əllərini qabarlı  
görmüşük.

- Ağdamın Əliməddi  
kendində məktəbdə ailede  
anadan olmuşam. Atam,  
anam öz zəhmətləri ile övlad-  
ları erşəye getiriblər. Oxu-  
maq istəyənənər yaradı-  
balar oxuyub, istəməni de  
oxumayıb. Ailede 10 uşaq ol-  
muşsun, üç qardaş, yeddi ba-  
ci. Ən kiçikləri manəm. Gö-  
zümüzü açandan valideyin-  
lərimizin əllərini qabarlı  
görmüşük.

- Ağdamın Əliməddi  
kendində məktəbdə ailede  
anadan olmuşam. Atam,  
anam öz zəhmətləri ile övlad-  
ları erşəye getiriblər. Oxu-  
maq istəyənənər yaradı-  
balar oxuyub, istəməni de  
oxumayıb. Ailede 10 uşaq ol-  
muşsun, üç qardaş, yeddi ba-  
ci. Ən kiçikləri manəm. Gö-  
zümüzü açandan valideyin-  
lərimizin əllərini qabarlı  
görmüşük.

- Ağdamın Əliməddi  
kendində məktəbdə ailede  
anadan olmuşam. Atam,  
anam öz zəhmətləri ile övlad-  
ları erşəye getiriblər. Oxu-  
maq istəyənənər yaradı-  
balar oxuyub, istəməni de  
oxumayıb. Ailede 10 uşaq ol-  
muşsun, üç qardaş, yeddi ba-  
ci. Ən kiçikləri manəm. Gö-  
zümüzü açandan valideyin-  
lərimizin əllərini qabarlı  
görmüşük.



Xatırlamaq istəmediyim gün

- 1992-ci ilde çıxmışam

Ağdamdan. O günün heç xatı-  
lamaq belə istəmirdim. “Qrad”

məmələri evimizə, heyətimizə

düdürdür. Artıq tələbə idim.

1988-ci iden Bakıya təhsil al-

mağa gelmişdim, Baza Ener-

getika Texnikumuna qəbul

olunmuşdum. Onda əzəfəliyət

dərnəklerində iştirak edib, mü-

sabiqelerde birinci yer qazan-

ğırmışdır. Məni Asəf Zey-

nallı adına Müsiqic Kolekcine

göndərildi ki, sanın yerin bu-

radır. Ağdamə evimizə bir ne-

çə gunluya getmişdim. Səhər-

yaxın evinimiz silkeləndi.

Cıxlıq çöle, gördük ki, düz qapımızın

ağzına məmə düşüb.

Qonşunun evinin üstüne düşən mər-

mi yanığın töötəmişdi. Başqa

bir eve düşən məmə isə ata-

ananın, oğlun ölümü ilə neti-

çələnmişdir. Evin qızı da son-

radan havalandı.

Çıxanda yaxıq anam açar-

ları götürür qapıları bağladı.

Ne bilirdik ki, ev qalmayacaq.

Məni kimse üstünaq maşına

qoyub kəndən uzaqlaşdır-

mışdı. Camaalla birləşdə çı-

xımsıdıq. Gelib Bakıya catanda

özlüy qoyulur. Ağdamda tramvay

xətti çəkilir, şəhər əvvəlkindən

dəqəzlər olacaq.

Birəcən qızı qarabağın

acarınlığıyla yaşadı

- Əmmim oğlu Nadir Əliyev

Birinci Qarabağ savaşına başla-

yandı. Moskvada təhlükəsizlik

organlarında işləyirdi. Dedi ki,

torpaqlarını işgal olunduğu

haldə men rütbə, karyera arxa-

sinca düşə bilmərem. Gəldi,

batalyon komandiri oldu, dö-

yüdü, Ağdamda da şəhid ol-

du.

- Ağdamın işgaldən

kəndində zehmetkəs ailede

anadan olmuşam. Atam,

anam öz zəhmətləri ile övlad-

ları erşəye getiriblər. Oxu-

maq istəyənənər yaradı-

balar oxuyub, istəməni de

oxumayıb. Ailede 10 uşaq ol-

muşsun, üç qardaş, yeddi ba-

ci. Ən kiçikləri manəm. Gö-  
zümüzü açandan valideyin-  
lərimizin əllərini qabarlı  
görmüşük.

- Ağdamın işgaldən

kəndində zehmetkəs ailede

anadan olmuşam. Atam,

anam öz zəhmətləri ile övlad-

ları erşəye getiriblər. Oxu-

maq istəyənənər yaradı-

balar oxuyub, istəməni de

oxumayıb. Ailede 10 uşaq ol-

muşsun, üç qardaş, yeddi ba-

ci. Ən kiçikləri manəm. Gö-  
zümüzü açandan valideyin-  
lərimizin əllərini qabarlı  
görmüşük.

- Ağdamın işgaldən

kəndində zehmetkəs ailede

anadan olmuşam. Atam,

anam öz zəhmətləri ile övlad-

ları erşəye getiriblər. Oxu-

maq istəyənənər yaradı-

balar oxuyub, istəməni de

oxumayıb. Ailede 10 uşaq ol-

muşsun, üç qardaş, yeddi ba-

ci. Ən kiçikləri manəm. Gö-  
zümüzü açandan valideyin-  
lərimizin əllərini qabarlı  
görmüşük.

- Ağdamın işgaldən

kəndində zehmetkəs ailede

anadan olmuşam. Atam,

anam öz zəhmətləri ile övlad-

ları erşəye getiriblər. Oxu-

maq istəyənənər yaradı-

balar oxuyub, istəməni de

oxumayıb. Ailede 10 uşaq ol-

muşsun, üç qardaş, yeddi ba-

ci. Ən kiçikləri manəm. Gö-  
zümüzü açandan valideyin-  
lərimizin əllərini qabarlı  
görmüşük.

- Ağdamın işgaldən

kəndində zehmetkəs ailede

anadan olmuşam. Atam,

anam öz zəhmətləri ile övlad-

ları erşəye getiriblər. Oxu-

maq istəyənənər yaradı-

balar oxuyub, istəməni de

oxumayıb. Ailede 10 uşaq ol-

muşsun, üç qardaş, yeddi ba-

ci. Ən kiçikləri manəm. Gö-  
zümüzü açandan valideyin-  
lərimizin əllərini qabarlı  
görmüşük.

- Ağdamın işgaldən

kəndində zehmetkəs ailede

anadan olmuşam. Atam,

anam öz zəhmətləri ile övlad-

ları erşəye getiriblər. Oxu-

maq istəyənənər yaradı-

balar oxuyub, istəməni de

oxumayıb. Ailede 10 uşaq ol-

muşsun, üç qardaş, yeddi ba-

ci. Ən kiçikləri manəm. Gö-  
zümüzü açandan valideyin-  
lərimizin əllərini qabarlı  
görmüşük.

- Ağdamın işgaldən

kəndində zehmetkəs ailede

anadan olmuşam. Atam,

anam öz zəhmətləri ile övlad-

ları erşəye getiriblər. Oxu-

maq istəyənənər yaradı-

balar oxuyub, istəməni de

oxumayıb. Ailede 10 uşaq ol-

muşsun, üç qardaş, yeddi ba-

ci. Ən ki



# İŞİMİZ, GÜZƏRANIMIZ

## Qarabağ yenidən dünyanın diqqət mərkəzindədir

Bu dəfə münaqişə və savaş ocağı yox, əmin-amanlıq və inkişaf regionu kimi

*Əvvəl 1-ci seh.*

V.Qasımlı hesab edir ki, adıçakılan dörd bölge - Şuşa, Ağdam, Cəbrayıl və Kəlbəcər Qarabağ inkişaf strategiyasının esas istiqamətlərini təyin edəcək. İşgaldən azad edilmiş erazilərdə tikililər, çəkilən avtomobil və demir yolları bu dörd aqırılıq mərkəzinə birləşdirəcək, regionun sürətli inkişafının və bütün Azərbaycan harmonik reinterqərasiyasının tematincisi olacaq. Qarabağ "ağılı" kənd və şəhər layihələrinin icrasına start verilmesi, bölgənin "yaşıl enerji" zonesi elan edilmesi və BP kimi nəhəng bir şirkətin 200 milyon dollarlıq sərməye ilə berpa işlərə qoşulması işğaldən azad olmuş erazilərin bütün dünya xüsusi əhəmiyyət daşıdığını təsdiqləyir. O həmçinin belə bir fikir iştir səur kıl, BP şirkətinin bu təşəbbüste digər beynəlxalq şirkətlər de qosulacaq, Türkiyənin, İtaliyanın və digər dəst ölkələrin sərməye yatırımı bir multiplikator effekti yaradacaq, bölgəyə sananlı sərməyələrin cəlb edilməsinə təkan verəcək.

*Bahadur İMANQULİYEV,  
"Azərbaycan"*

## Kəlbəcər yaylaqlarına qoyunçuluq və arıcılıq təsərrüfatları köçürürlüb

Qoyunçuluq və arıcılıq təsərrüfatlarının işğaldən azad edilmiş Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsinə başlanıb. Köç prosesi pilot layihə çərçivəsində həyata keçirilir. Layihədə bu il ümumiyyəti 10 min başı keçməklə 6 qoyunçuluq təsərrüfatının Kəlbəcər yaylaqlarına köçürülməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının işğaldən azad edilmiş erazilərinin inkişafını qeyd edən əraziyət göstərən inkişafçılar kimi, artıq Kəlbəcər rayonundan olan fermərlərə məxsus 5 təsərrüfatın və Kənd Təsərrüfatı Nazirliyi yanında "Azəraqr Dövlət Ermən və İstehsalat Birliyi" MMC-yə məxsus damazlıq qoyunçuluq təsərrüfatlarının evvelcən müəyyən edilmiş dislokasiya nöqtələrinə aparılması başa çatıb.

Pilot layihəyə həyata keçirilməzdən evvel təsərrüfatların yaylaqlara köçürülməsi riskləri qiymətləndirilib, sürünlərin və arı pətəklərinin, onlara qulluq edəcək vətəndaşların təhlükəsizliyinin təmİN olunması üçün müşəvəf yerli icra organları ile birləşdirərək tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparılması.

Pilot layihənin məqsədi ilkin mərhələdə işğaldən azad edilmiş erazilərdə, xüsusilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin məqsədi ilkin mərhələdə işğaldən azad edilmiş erazilərdə, xüsusilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitoring aparacaq.

Pilot layihənin tətbiq olunması ilə Kəlbəcər rayonunda yaylaqların təsərrüfatının inkişafını, vətəndaşların dislokasiyasını artırmaq və tətbiq olunan qaydalarla riyət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütə



## "Avro-2020"nin təqvimi

13 iyun  
D qrupu

17:00. İngiltərə - Xorvatiya  
London, Wembley stadionu

C qrupu

20:00. Avstriya - Şimali Makedoniya  
Buxarest, Milli Arena

23:00. Niderland - Ukrayna  
Amsterdam, Yohann Cruyff Arena

14 iyun  
D qrupu

17:00. Şotlandiya - Çexiya  
Glasgow, Hampden Park

E qrupu

20:00. Polşa - Slovakya  
Saint-Peterburg, Zenit Arena  
23:00. İspaniya - İsveç  
Seville, La Kartuza stadionu

Nohayot, futbol azarkeşlərinin həyecanla gözəldiyi gün galib yetişdi. Romada "Avro-2020"nin açılış matçında A qrupunda yer alan İtaliya və Türkiyə yığmaları üz-üzə galidər.

Türkiyə milli komandasına Romada inam böyük idi. "Ay-ulduzu"nın en azından İtaliya ilə qarşılaşmada heç-heçə oynayaraq Bakıya bir xalla qayıdacağına ümidi edildi.

Matçdan önce görüşün neticəsi ilə bağlı ünvanlanan sullarla cavabımızda baş məşqçi Şenol Güneşin oyunun gedisindən kanardan edəcəyi deyişikliklərin çox vacib olduğunu vürgülmüşdür. Təessüflər olsun ki, Şenol Güneş bizlə haqlı çıxardı. Başqa sözə, İtaliya millisinin baş məşqçisi Roberto Manciniye elə ilk deqiqələrdən təslim olduğunu mesajını verdi.

Türkiyənin hazırlı heyəti daha çox hücum futbolu oynamamağı imkan verir. Türkəyli çalıstdırıcı işe matçın ilk deqiqələrində müdafiə olunacağının göstərərək İtaliyaya daha rəhat futbol oynamamağı imkan verdi. Elə matçda İtalyanlar daha faal başladı. İlk deqiqələrdən təşəbbüsələ alaraq oyunu meydandan Türkiyəyə aid hissəsinə keçirdilər.

Türkiyə yığması işe topu rəqibe verərək müdafiə olunmaqla, yaranan anı eks-hücumlarda gol epizodları yaratmağa çalışırdı. Lakin bundan istifadə etmədilər. Çünki İtaliya futbolcuları meydandaçada ele düzgün yerləşmişdilər ki, rəqibə boş zona qoyurdular. Meydan sahibləri itirilən hər

# ÜMİDLƏR BAKİYA QALDI

topu tez bir zamanda qazanmağı bacarırlılar. Bir sözə, Türkiye yığmasının italyalı həmkarları topun dalınca dañıç çox qaćmağa məcbur edirdilər. Amma ilk hissəde qapıcı Ugurcan Çakırın mükməm oyunu da fasilədən sonra Türkiye millisinə kömək edə bilmədi. Bu yerde qeyd edək ki, türkələrin bu çür oyun anlayışı ilə qapısında qoş görməməsi füt-

bol möcüzəsi olardı. 52-ci dəqiqədə qurulan hücumlardan birində Merih Demiral avtoqolla komandasını hesabda geri saldı. Qoldan sonra edilən deyişikliklər bele Türkiye millisinin hücumda top saxlamasında körük olmadı. Meydançanın Türkiyəyə aid hissəsində tətbiq edilən pressing Şenol Güneşin komandasının topu özlərinde saxlamışına imkan vermedi. Okay Yokuşlu-Ozan Tu-

fan tandemini müdafiədən topu hücumda çıxartmadı ciddi çətinliklər üzərindələr. Bu işe Türkiye milli komandasında xətlər arasında eləqənin itməsimə, oyun planından qopmasına səbəb olurdu. Nöticədə müdafiəçilər de çəş-bəş qala-qövge seçimlərində ciddi səhvələr yoldaşlıqları vurdu. Ciro Immobile ve Lorenzo Insignyenin məhz bu sehvlerdən yaranaraq vurduqları qollar İtalyanın

turnire 3 xalla başlamasına səbəb oldu.

Ancaq qarşıda Uels və İsveçə ilə Bakıda çox vacib iki qarşılaşma var. Odur ki, qardaş ölkə millisinin bütün ümidi Bakıya qalıb.

**Üğurlar, Türkisi!**

**Elçin CƏFƏROV,  
"Azərbaycan"**

*Şenol Güneş: "Rəqibin tempi, sürəti, texniki səviyyəsi çox yaxşı idi"*



"Avro-2020"nin açılış matçında İtaliya uduzan (0:3) Türkiyə millisinin baş məşqçisi Şenol Güneş oyun haqqında fikirlərini bölüşüb.

O, İtaliya millisinin onlardan üstün oynadığını deyib: "Reytilə biziñ üstün id. Texnika və taktika da onlar atı biləndir. İlk hissədə rəqibin tezqicini üstümüzdən atı biləndir. İtaliya millisi topa sahib çıxanda onu anlaşılgı vermir. Ancaq ikinci hissədə ilk golden sonra oyuna nəzarəti daha da itirdik. Meydançada biziñ daha üstün bir komanda var idi. Rəqibin tempi, sürəti, texniki səviyyəsi, meydandaçada oyunu idarə etməsi çox yaxşı idi. Nöticədə biziñ üstün çıxış edən bir komandaya uduzuq, İtaliya millisi ne qədər yaxşı oynasa da, biz öz çıxışımı sergiləyə bilmedik.

Bəlkə de ikinci hissənin əvvəlində bələ bir qol buraxmasayıdıl, dəha güclü oynayardı. Bu qarşılaşmada qazana biləcəyimiz 1 və ya 3 xal biziñ üçün əhəmiyyət kəsb edirdi. Amma alınmadı. Çox məyusuz. Bu bir yarışdır. Qalib gələk bələ bu matç son oyunumuz olmayaçdı. İndi qarşıda 2 görüşümüz var. Onların her ikisində qəlebə qazanmaq istəyir. Əvvəlcə Uelslə qarşılaşacaq. Futbol oyunun asılı olaraq deyil bili. Ümid edirik ki, Uelslə oyunda istədiyimiz kimi oynayıb yaxşı nəticə əldə edərik".

## Mançinin dən qələbə şərhü



"Avro-2020"nin açılış matçında Türkisi yəqin qalib gələn (3:0) İtaliya millisinin baş məşqçisi Roberto Mancini bi görüs haqqında fikirlərini bölüşüb.

İtaliyalı çalıstdırıcı çətin oyun keçirdiklərini diqqətən çatdırıb: "Bu oyun ele de asan olmadı. Qrupda haqiqəten de bir bərabərlik olacaq. Yaxşı bir komandaya qarşı çıxış etdi. Bundan sonrakı matçlarda daha da çətin olacaq. Türkisi və Uels milliləri yaxşı komandalardır. Bu gün Türkisi yığmasıın futbolcularına seçim şansı vermədiq və boş mövqə yaratmadıq. Aramızdakı fərq bu idi.

Bələ matçlarda her seyə ehtiyacımız olur. Tribunalardakı azarkeşlərimizin destəyi bize kömək etdi. Xoşbəxtik. Düşübüñüm ki, komanda haqiqətən de yaxşı oynadı. Topu sürətə hərəket etdirmeyimiz, ötürünen almış üçün futbolcularımızın düzgün mövqədə olması əsas rolu oynadı. Yarışa yaxşı başlamağımız vacib idi. Azarkeşlərimiz və bütün italiyalıları sevinindirdiyimiz üçün xoşbəxtik. Bu axşam çox gəzel keçdi və ümid edirik ki, növbəti matçlarda da çox şey edə bilərik. Bu hələ son deyil. Qarşıda 6 oyundur".

## Avropa çempionatları tarixində avtoqol ilk dəfə ilk qol oldu

"Avro-2020"də Türkiye-İtaliya açılış oyununda "ay-ulduzzular"ın müdafiəcisi Merih Demiralın öz qapısına vurduğu gol Avropa çempionatları tarixində ilk qol - avtoqol kimi qeydə alımdır.

Turinin "Juventus" klubunun şərəfini qoruyan türkisi futbolcu italyalı Domeniko Berardinin sağ cinahdan cərimə meydandaçasında gəndərdən topu öz qapısından keçirmişdir. Top Demirala deyərək qapıya sıçramışdır.

Xatırladək ki, Merih Demiral bu mövsüm "Juventus"un heyətində 15 oyunda iştirak etmişdi.



Hansısa digər nəticə mənim üçün böyük möyəsliq olacaq".

## Venger Benzemani unikal hücumçu hesab edir

İngiltəronun "Arsenal" klubunun sabiq baş məşqçisi Arsen Venger hücumçu Karim Benzemann 2015-ci ildə bəri ilk dəfə milli komandaya çağrılmasına tövəccüblənmir.

Onun dediyinə görə, Benzemanın keyfiyyətlərinə heç bir şübhə yoxdur: "Bəli, çox mübahisələr olmuşdur, lakin bu, onun oyunu ilə bağlı deyildi. Karim komandanı birinci edən hücumçudur və bu, idmançı üçün unikal profildir". Bi barede GFFN telekanalı xəber verir.

Xatırladək ki, 33 yaşlı hücumçu millinin futbolcusu Matvey Valbueni şəntaj etdiyinə görə baş vermiş qalmalı üzündən 2015-ci ildə yığmanın kanarlaşdırılmışdı. Fransa Futbol Federasiyasının prezidenti Noel Le Grae bildirirdi ki, Benzema heç vaxt yığma komandasına qayıtmayacaq.

Fransa millisi oyuncun 15-də "Avro-2020"nin birinci turunda Almaniya yığması ilə görüşəcək.

## Kyelli şərək oldu, Donnarumma rekordu yenilədi

"Avro-2020"nin Türkisi qarşı keçirilən açılış oyunu İtaliya millisinin kapitanı Corcio Kyellini üçün əlamətdar olub. İtaliya KIV-in xəbərində görə, 36 yaşlı müdafiəçi 4-cü qıtqıt birinciliyində meydana çıxıb.

Kyellini buna qədər 2008, 2012 və 2016-cı illərdəki Avropa çempionatlarında da iştirak edib. Mədafiəçi təxəllüsü ilə baxımdan rekord rekord şərək olan hemyənləri Canlıcı Buffon və Alessandro Del Pieronun göstəricisini tekraclarayıb.

İtaliya yığmasının qapıcısı Canlıcı Donnarumma isə böyük turnirlərdə "Squadra Azzurra"nın heyətində meydana çıxınan genç qapıcı kimi tarixə düşəcək. O, 22 yaş 106 günlündən meydana çıxmış rekord rekord tezəleyib. Ona qədər analoji rekord 23 yaş 342 günlündən qapısında dayanan Corcio Qetsiya məxsus olub.



## QALIB MÜƏYYƏNLƏŞMƏDİ

A qrupu

Uels - İsveç - 1:1

**Qollar:** Brel Embolo, 49 (0:1);  
Kifer Mur, 74 (1:1)

**Hakimlər:** Klement Turpen, Nikolay Dano, Sirlin Qrenqor (Fransa)

**Bakı Olimpiya Stadionu**

A qrupunun ikinci matçında Bakıda Uels və İsveçə yığma komandaları qarşılaşdırıldı. Matç nominal meydan sahibləri daha sərtli bəşərlər. Cinhadın qurulan hücumlarda İsveçə yığmasının qapısı qarşısında daha çox tehlükəli epizodlar yaradılar. Lakin daha çox eks-hücumlara üstünlük verən İsveçələr görüşün 49-cu deqiqəsində Embolo ilə heç-sabi açıdlılar.

Matçın qalan hissəsindən üstünlüyü qorumaq isteyən İsveçə daha çox eks-hücumlarda qol epizodu yaratmağa say göstərirdi. Lakin 74-cü deqiqədə qurulan hücumlarda birində Uels yığması hesab arasında tərəzliyi berpa etdi. Qoldan sonra tərəzler hesabda ierili çıxmışa say göstərələr də, matçda hesab deyismədi - 1:1.



## Türkisi millisi Bakıdadır

"Avro-2020"nin A qrupunun ikinci oyununu Bakıda keçirəcək Türkisi millisi Azərbaycana gəlib.

Açılış matçında Romada İtaliya 0:3 hesabı ilə udur. Azərbaycən Türkisi yığması qrupdakı son iki görüşünü Bakı Olimpiya Stadionunda oynayacaq. Şenol Güneşin baş məşqçılığı ilə iyunun 16-da Uelslə qarşılaşacaq kollektiv dörd gün sonra İsveçə ilə münasibətlərinə aydınlıq getirəcək.





## Dünya olduğu kimi

# 22 min növü olan su canlısı

Təqribən 500 milyon il əvvəl yarandığı ehtimal olunan balıqlar dünənin on qodim onurğalı heyvanlardır. Platenitimizdən sonra həvəzlərindən 22 min balıq növü var. Onların 60 faizi donanımları və okeanların duzu sularında yaşayır. Şirin su balıqlarının yaşayış yerləri, göllər və nohurlardır.

### Ən qədim balıq

Latimeriya cinsine aid latimeriya (latimeria chalumnae) dünənin ən qədim balıq hesab olunur. Uzun illər daşlaşmış sümükleri saxlanılan və milyon illər bundan əvvəl nəslini kəsildiyi hesab



edilən bu balıq növü İndoneziyanın Sulavesi adası yaxınlığında 1997-ci ilə təsadüfen aşkarlanıb. Bu ölkəyə bal aya keçirməyə gedən Mark Erdman və Arnaud Erdman balıq bazarda gəzerən qeyri-adi balıq görübər və onu latimeriya bənzədir. Araşdırmanın sonra bu balıqın latimeriya olduğunu təsdiqlənir. Canlı üzündən apanılan təhlillər onun milyon illər boyunca heç bir deyişkiliyə məruz qalmadığını göstərir.

İndoneziyada latimeriya balığı "deñizin kralı" adlandırılır. Balıqlarla bu balıqı ildə yalnız iki-üç dəfə tutmaq nəsib olur. Bu canlıları deniz 150 metrdən də çox olan derinliyində yaşayır, özürlerin sualtı mağaralarında və siğnacalarında gizlənir, yalnız geceler ova çıxırlar.

Sonrakı dövrde latimeriyaya Hind okeanının qərbində, Komor adaları yaxınlığında, Mozambik və Madaqaskar sahilində rast gelinir.

Alımlar bu balıqların populyasiyasının sayını az qıymətləndirib. Buna görə də latimeriya nəslini kəsilmək təhlükəsi altında olan canlıların siyahısına daxil edilib.

Dünənin en qədim balıqlarından biri kimi metasprigina balığının da adı qeyd edilir. Metasprigina ilk dəfə 1993-cü ildə kəşf edilib. Onun uzunluğu 6 sm-dır.

### Dünənin en kiçik və en böyük balıqları

Yer üzündəki en kiçik balıq Sakit Okeanda yaşayan mistixis adlı balıqdır. Onun uzunluğu 12-14 mm-dən çox olmur.

Ən böyük balıq isə balina köpəkbalığıdır. Onun uzunluğu orta hesabla 10



metr çatır. Ancaq bəzi balina köpəkbalıqlarının uzunluğu 20 metr qədər də böyüye, çəkisi 20 ton qədər arta bilir. Balina köpəkbalığının nə qədər yaşaya bilecəyi bilinmər. Alımlar bu balıqların 60-100 il yaşadıqlarını düşünlərlər. Balina köpəkbalığı isti dənizlərdə yaşayır. Bu nəhəng balıq plankton kimi kiçik organizmlərlə qidalanır. Buna görə də balina köpəkbalığı insan üçün təhlükeli hesab edilmiş.

İnsanlara hücum edərək onların bedənini mişar dişi kimi iti dişleri ilə parçalayan qatıl akular da var. İnsan üçün təhlükeli köpəkbalıqlarından biri ağı köpəkbalıdır. O, öz qurbanını hətta diri udur. Ələ keçmiş və yirticinin mədəsindən tuna balıqlarının, lanqustaların, suitlərin, nəhəng danış başalarının, hətta başqa akuların işi təkərlər tapılır.

Ümumiylək isə hazırda dünənə 350 nov köpək balığı var ki, onlardan yalnız 8 növ təhlükəli hesab edilir. Köpəkbalığın həmisi qan qoxusunu cəlb edir. O, bu qoxunu duyan kimi ətrafda olanlar, hətta insanlara da hücum edir.

Maraqlıdır ki, köpəkbalığının sümüyü yoxdur. Onun bədənindən sümükleri qışdırdaqın evez edir. Elə buna görədik, sahile çıxarılmış köpəkbalığının tanımaz dərəcədə öz şəklini deyişmiş olur.

Ümumi yoxdur. Onun qoxusunu dəyişdirən təhlükəli köpəkbalığının köpəkbalıqları onlar suyun dibinə düşməmək üçün daim hərəket etməlidirlər.

### Qılıncı, su püskürən, şışən, uçan, üzə bilməyən və elektrikli balıqlar

Atlantik okeanında yaşayan qılınc balığı da yurtıcıdır. O hətta balınınə və gəmilərə də hücum edir. 1,5 metr uzunluğu olan qılıncı işlə 8 sm qalınlığında

gəmilərin taxtasını və demir gövdələrini dələk zədələyə bilir. Çox vaxt belə hūcumlardan sonra qılınc balıq özü də tələf olur.

Misardış balıqı suya girmiş və özündən defələr böyük (pələng, qaramal, davar və s.) heyvanlara hücum edir, bir anda heyvanın derisini və etini yeyir. Onların bəzi növləri çayda çıxmən adamla hücum edir.

Hind okeanının və Sakit okeanın tropik hissəsində yaşayan püskürən balıq öz ovunu ağızına doldurduğu su ilə vrub oldürüb və yeyir. Buna görə də heşabına "atıcı balıq" da adlandırılır.

Dünənin en sırasına balıq Philippin adalarında yaşayır. Pandaka piqəmə adlı həmin balıqın boyu 11 mm-dən artıq olur.

Balıqlar yalnız iredi üzürler. Ancaq digər balıqlardan öz gözəlli ilə fırıldanın deniz atları balıqları üçü vəziyyətde üzüyən tek balıqlardır. Onlar şaqulli istiqamətə üzür.

Şaqulli istiqamətə üzürən balıqın deniz sahiliñə qorxutmaq üçün bir anda özünü şışirərək iki dəfə böyükür.

Qvineya və Braziliyanın çay və deniz sahillerində yaşayır. Onların əslindeki iki göz vər. Lakin hər göz iki yerə ayrıldıqdan adan-



ma eledələr, dördgözlüdürlər. Görme aparatinin bu xüsusiyyəti onlara imkan verir ki, o hətta dənizin üstündə uçan quşları belə ovlaya biləsin. Həmin balıqlar suyun derin qatlarını da yaxşı görürler.

Okeanlarda yaşayan uçan balıqlar isə qanad bənzəri üzgəcəri vasitəsilə suyun seithindən havaya sıçra bilirlər. Bu balıqlar qüvvəli quruyruqlarını havada dəfələr cırçıqla və müəyyən bir yüksəklikdə sıçradıqdan sonra yan üzgəclərini açaraq uçurlar. Bu balıqlar saatda 70 km sürətlə sıçradıqdan nöqtədən 200 metr uzaqda qəder irişlərə bilirlər. Onların qeydə alınmış en yüksək uçuş hündürlüyü 6 metr olub.

Hind okeanında və Aralıq dənizində yaşayan kirpi balıqi ise üzə bilmir. O, külək vasitəsilə bir yerdən başqa yera keçir. Bedəni xaricində tikanla törülən kirpi balıq təhlükə olduqda tikanlarını qabardır.

Subtropik sularda yayılan yirci bələdiyi balıqları qırıbər heyət tərzi var. Bu balıqlar köpəkbalıqlarının yanında olur və onlar öz hərəkəti ilə gələrə köpəkbalığına, gələn başqlarla terəf hərəkət edərək ovun olduğunu yeri xəber verir. Köpəkbalıqları, həbələr başqa balıqlar onlara bilmər.

Bezi balıqları zəhərlidir. Belə balıqların corrah balıq, ziyyili balıq, qızıl makrel, muren, sandiq, katran, buynuzbel, ejdahə balıq, əqrəb və dəniz pişiyi balıqları addır.

Amazon çayının sularında yaşayan elektrik ankvil balığının bədənində yüksək gərginlik olur.

Balıqlar özlərini yircilərdən müxtəlif əsərlər yaradır. Bezi balıqların böyük surularında yaşayır, çürük yircilərlərənə hərəkət etmək etibarindən etibarindən, gələn başqlarla terəf hərəkət edərək ovun olduğunu yeri xəber verir. Köpəkbalıqları, həbələr başqa balıqlar onlara bilmər.

Amazon çayının sularında yaşayan elektrik ankvil balığının bədənində yüksək gərginlik olur.

Balıqlar özlərini yircilərdən müxtəlif əsərlər yaradır. Bezi balıqların böyük surularında yaşayır, çürük yircilərlərənə hərəkət etmək etibarindən etibarindən, gələn başqlarla terəf hərəkət edərək ovun olduğunu yeri xəber verir. Köpəkbalıqları, həbələr başqa balıqlar onlara bilmər.

Amazon çayının sularında yaşayan elektrik ankvil balığının bədənində yüksək gərginlik olur.

Balıqlar özlərini yircilərdən müxtəlif əsərlər yaradır. Bezi balıqların böyük surularında yaşayır, çürük yircilərlərənə hərəkət etmək etibarindən etibarindən, gələn başqlarla terəf hərəkət edərək ovun olduğunu yeri xəber verir. Köpəkbalıqları, həbələr başqa balıqlar onlara bilmər.

Amazon çayının sularında yaşayan elektrik ankvil balığının bədənində yüksək gərginlik olur.

Balıqlar özlərini yircilərdən müxtəlif əsərlər yaradır. Bezi balıqların böyük surularında yaşayır, çürük yircilərlərənə hərəkət etmək etibarindən etibarindən, gələn başqlarla terəf hərəkət edərək ovun olduğunu yeri xəber verir. Köpəkbalıqları, həbələr başqa balıqlar onlara bilmər.

Amazon çayının sularında yaşayan elektrik ankvil balığının bədənində yüksək gərginlik olur.

Balıqlar özlərini yircilərdən müxtəlif əsərlər yaradır. Bezi balıqların böyük surularında yaşayır, çürük yircilərlərənə hərəkət etmək etibarindən etibarindən, gələn başqlarla terəf hərəkət edərək ovun olduğunu yeri xəber verir. Köpəkbalıqları, həbələr başqa balıqlar onlara bilmər.

Amazon çayının sularında yaşayan elektrik ankvil balığının bədənində yüksək gərginlik olur.

Balıqlar özlərini yircilərdən müxtəlif əsərlər yaradır. Bezi balıqların böyük surularında yaşayır, çürük yircilərlərənə hərəkət etmək etibarindən etibarindən, gələn başqlarla terəf hərəkət edərək ovun olduğunu yeri xəber verir. Köpəkbalıqları, həbələr başqa balıqlar onlara bilmər.

Amazon çayının sularında yaşayan elektrik ankvil balığının bədənində yüksək gərginlik olur.

Balıqlar özlərini yircilərdən müxtəlif əsərlər yaradır. Bezi balıqların böyük surularında yaşayır, çürük yircilərlərənə hərəkət etmək etibarindən etibarindən, gələn başqlarla terəf hərəkət edərək ovun olduğunu yeri xəber verir. Köpəkbalıqları, həbələr başqa balıqlar onlara bilmər.

Amazon çayının sularında yaşayan elektrik ankvil balığının bədənində yüksək gərginlik olur.

Balıqlar özlərini yircilərdən müxtəlif əsərlər yaradır. Bezi balıqların böyük surularında yaşayır, çürük yircilərlərənə hərəkət etmək etibarindən etibarindən, gələn başqlarla terəf hərəkət edərək ovun olduğunu yeri xəber verir. Köpəkbalıqları, həbələr başqa balıqlar onlara bilmər.

Amazon çayının sularında yaşayan elektrik ankvil balığının bədənində yüksək gərginlik olur.

Balıqlar özlərini yircilərdən müxtəlif əsərlər yaradır. Bezi balıqların böyük surularında yaşayır, çürük yircilərlərənə hərəkət etmək etibarindən etibarindən, gələn başqlarla terəf hərəkət edərək ovun olduğunu yeri xəber verir. Köpəkbalıqları, həbələr başqa balıqlar onlara bilmər.

Amazon çayının sularında yaşayan elektrik ankvil balığının bədənində yüksək gərginlik olur.

Balıqlar özlərini yircilərdən müxtəlif əsərlər yaradır. Bezi balıqların böyük surularında yaşayır, çürük yircilərlərənə hərəkət etmək etibarindən etibarindən, gələn başqlarla terəf hərəkət edərək ovun olduğunu yeri xəber verir. Köpəkbalıqları, həbələr başqa balıqlar onlara bilmər.

Amazon çayının sularında yaşayan elektrik ankvil balığının bədənində yüksək gərginlik olur.

Balıqlar özlərini yircilərdən müxtəlif əsərlər yaradır. Bezi balıqların böyük surularında yaşayır, çürük yircilərlərənə hərəkət etmək etibarindən etibarindən, gələn başqlarla terəf hərəkət edərək ovun olduğunu yeri xəber verir. Köpəkbalıqları, həbələr başqa balıqlar onlara bilmər.

Amazon çayının sularında yaşayan elektrik ankvil balığının bədənində yüksək gərginlik olur.

Balıqlar özlərini yircilərdən müxtəlif əsərlər yaradır. Bezi balıqların böyük surularında yaşayır, çürük yircilərlərənə hərəkət etmək etibarindən etibarindən, gələn başqlarla terəf hərəkət edərək ovun olduğunu yeri xəber verir. Köpəkbalıqları, həbələr başqa balıqlar onlara bilmər.

Amazon çayının sularında yaşayan elektrik ankvil balığının bədənində yüksək gərginlik olur.

Balıqlar özlərini yircilərdən müxtəlif əsərlər yaradır. Bezi balıqların böyük surularında yaşayır, çürük yircilərlərənə hərəkət etmək etibarindən etibarindən, gələn başqlarla terəf hərəkət edərək ovun olduğunu yeri xəber verir. Köpəkbalıqları, həbələr başqa balıqlar onlara bilmər.

Amazon çayının sularında yaşayan elektrik ankvil balığının bədənində yüksək gərginlik olur.

Balıqlar özlərini yircilərdən müxtəlif əsərlər yaradır. Bezi balıqların böyük surularında yaşayır, çürük yircilərlərənə hərəkət etmək etibarindən etibarindən, gələn başqlarla terəf hərəkət edərək ovun olduğunu yeri xəber verir. Köpəkbalıqları, həbələr başqa balıqlar onlara bilmər.

Amazon çayının sularında yaşayan elektrik ankvil balığının bədənində yüksək gərginlik olur.

Balıqlar özlərini yircilərdən müxtəlif əsərlər yaradır. Bezi balıqların böyük surularında yaşayır, çürük yircilərlərənə hərəkət etmək etibarindən etibarindən, gələn başqlarla terəf hərəkət edə

